



№ 22 (9767) 1 fevral 2025-ci il ŞƏNBƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



Növbəti hədəf

**Paytaxt və
ətraf ərazilərdə
yol-nəqliyyat
infrastrukturunun
təkmilləşdirilməsi**

Hələ bir neçə gün övvəl dövlətimizin başçısı nəqliyyat məsələlərinin müzakirə olunduğu müşavirəde bildirilmiş ki, Bakı şəhərinin və onun ətrafında yerləşən orazilərin nəqliyyat infrastrukturunun inkişafı istiqamətində bir çox işlər görülmüş, böyük infrastruktur layihələri icra edilmişdir. Lakin yenə də Bakı şəhərində tixac müşahidə olunur və ofislər kimi, saylı ildən-ilə artır. "Bunun többi sobobları var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyonşa çatıb, hətta o rəqəmi de ötüb. Əlbəttə ki, vaxtıla yaradılmış şəhər yol infrastrukturunu, o cümlədən metro imkanları bətartı həm həm də bilmir".

Dövlət programında da qeyd edilir ki, son 20 ilde ölkə üzrə əhalinin orta illik artım tempi 1 faiz təşkil etdiyi haldə, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1,3 faiz olub. Həmin dövrde paytaxtda hər 1000 nəfər düşən avtomobilin sayı 132-dən 320-dək artıb. Əhalinin sayıının sürətli artımı

şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusi nəqliyyat sektoruna əlavə toziyyə göstərir. Aran toləbat nəqliyyat sisteminde yeni çağrılar yaradıb. Bunlara ictimai nəqliyyat genişləndirilməsi, tixacların azaldılması və ekoloji cəhətdən davamlı nəqliyyat həllərinin tətbiqi daxildir.

İndiyodək görülmüş çoxşaxəli işlər respublikamızın yol infrastrukturunun keyfiyyətini artırmaq, nəqliyyatın daha sürətli və etibarlı olmasına tömən etmək məqsədində xidmət edir. Dünya İqtisadi Forumunun avtomobil yollarının voziyəti ilə bağlı hesabatına əsasən, Azərbaycan yol infrastrukturunun keyfiyyəti üzrə MDB dövlətləri arasında birinci rütbə, dünyada isə 27-ci yerdə qərarlaşaraq beynəlxalq səviyyədə yüksək iqtisadi və sosial inkişafı dəstəkləyir, həyat keyfiyyətini artırır.

Bakı şəhərində və ətraf ərazilərdə avtobus nəqliyyatı ictimal nəqliyyatda şəhər və kəndlər arasında sərnişinləşmə xidmətlərinin müümən hissəsinə təşkil edir və əhalinin gündəlik soyahət ehtiyaclarını qarşılayır.

Avtobus şəbəkəsinin genişləndirilməsi təxacların azaldılmasına kömək edir və əhalinin nəqliyyata çıxışını yaxşılaşdırır. Sornişlərə keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi, eyni zamanda ekoloji cəhətdən ətraf mühito az zərər verən nəqliyyat növbərinin alınması və sahənin inkişafında əsas prioritetlərdəndir. Belə ki, yeni və müasir nəqliyyat vasitələrinin, o cümlədən elektrifikasiyalı avtobusların istifadəyə verilməsi ekoloji baxımdan daha tömiz və səmərəli nəqliyyat infrastrukturunun yaradılmasına imkan verir. Avtobusların optimallaşdırılmış iş rejimi sərnişinlərin rahatlığını və nəqliyyatın etibarlılığı xidmət edir. Nəqliyyat sistemini tek-milləşdirilməsi Bakı və ətraf ərazilərdəki iqtisadi və sosial inkişafı dəstəkləyir, həyat keyfiyyətini artırır.

Sərnişinləşmə sahəsi domir yolları ilə daşımalarla da əsas xidmətlərlənən biridir. Hazırda şəhərtrafi, ölkə daxilində və beynəlxalq marsṛətlərdə təhlükəsiz, rahat və etibarlı sərnişinləşmə tömən edilir. Bu xidmətin inkişafı həm ölkədaxili nəqliyyatın tək-milləşdirilməsi, həm də Azərbaycanı beynəlxalq nəqliyyat döhləzilərinin əhəmiyyətli bir hissəsi kimi tanıtmaq baxımından vacibdir. Bakı, Sumqayıt şəhərlərində və bütünələk Abşeron yarımadasında yaşayan əhalinin gediş-göləşini təşkil edən əhəmiyyətli yolların biri də Abşeron dairəvi domir yolu xətti idir. 2020-ci ildən tam istifadəye verilmiş xətt iki hissədən ibarətdir: Bakı sorniş - Bilocor - Sumqayıt və Bakı sorniş - Sabunçu-Sumqayıt dairəvi xəttinin ümumi uzunluğu 198 kilometrdir. Son 20 il ərzində sözügedən xətt üzrə ümumilikdə 38 milyon səfər təşkil olunmuş, xəttin tam istifadəyə verilməsindən indiyodək isə sərnişindən sonra həcmi 5 dəfəyədək artmışdır. Ölkə daxilində Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qobul-Bakı istiqamətlərində sərnişin qatarları ilə daşımalar həyata keçiriləkdədir.

**Artım
dinamikası
davam edir**

Keçən il ülke üzrə 64,1 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

Ötən ilin yekunları göstərir ki, dünyada baş verən neqativ proseslər roğmən, ölkəmizdə iqtisadi dinamika qorunaraq saxlanılıb və bir çox sahədə artım qeyd olunub. Dövlət Statistika Komitəsinin verdiyi məlumatə görə, 2024-cü ildə ölkə üzrə 64,1 milyard manatlıq və ya 2023-cü ilde müqayisədə 1,1 faiz çox sonaya məhsulu istehsal edilmişdir. Məhsul istehsalı neft-qaz sektorunda 0,5, qeyri-neft-qaz sektorunda 7,3 faiz artmışdır. Ən diqqətçəkən fakt iso odu ki, ötən il sonayedə qeyri-dövlət sektorunun payı 81,4 faiz olmuşdur. Ümumi istehsalın 89,5 faizi sonaya məhsullarının istehsalı, 10,5 faizi sonaya xərakerleri xidmətlərin göstəriləməsi hesabına yaramılsıdır.

Hesabat dövrü medənçxarma sonayesində istehsalın ümumi dövri 4,2 milyard manat olmaqla əvvəlki nisbetən 1 faiz artmışdır. Bu sahənin əsas məhsulü olan əmtəəlik neft hasilatı 29 milyon ton, əmtəəlik többi qaz hasilatı 38,7 milyard kubmetr təşkil etmişdir. Əmtəəlik neft hasilatı əvvəlki ilde müqayisədə 3,4 faiz azalsada, əmtəəlik qaz hasilatı 6,2 faiz artmışdır.

→ 7

**Türk dövlətləri arasında
münasibətlər güclənir**

Ankara Bəyannaməsində
çox vacib məsələlər əksini tapıb

Bu il yanvarın 29-da



Ankarada Azərbaycan-Türkiyə-Özbekistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlerinin 2-ci üçtorfolu görüşü keçirilib. Görüşün nəticəsi olaraq imzalanmış Ankara Bəyannaməsində vacib məqamlar oksini tapıb. "Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əmtəəlik inkişaf etdirilməsi, həbelə suverenlik və orazi böyütlüyü əleyhinə atan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub. İqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə məvcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əmtəəşlərin, xüsusi Orta döhləzin səmərəliyi və rəqəbatə davamlığının artırılmasının vacibliyi qeyd edilib. Növbəti üçtərəfli gülüş isə Azərbaycanda keçiriləcək".

→ 3

AŞPA siyasi şantaj platformasına çevrilib

Qərbin bu qərəzlə təsisəti demokratiya adı altında müstəqil siyaset yürüdən ölkələrə təzyiq edir



Öz güclü hesabına beynəlxalq qanunların toplularını, BMT TS-nin qətnamələrinin yerinə yetirərək torpaqlarını işğaldən azad edən və suverenliyini tam tömən edən Azərbaycana qarşı AŞPA-nın sistemli şəkildə siyasi hücum kampaniyasına başlaması da buna əyani nümunədir. Vətən müharibəsinə qədərki dövrədə bu qurumun iki standartı, ermənipərəst mövqeyinin şahidi olmuşdur.

Uzun illər ərzində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ölkəmizin tarixi ərazilərinin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız arasıra heç bir hüquqi çökisi olmayan boyanatlar səsləndirməklə kifayətlənib. Halbuki bir quruma üzv olan iki ölkədən birinin digərinin əraziləsini işğal etməsi faktına görə on azımdan işgalçının səs hüququ olundan alına bilərdi, amma biz tamamilə öks fəaliyyətə, ölkəmizə qarşı qorozlurla üzlədik.

→ 5

Çirkin niyyətindən əl çəkməyən Fransa iflasa məhkumdur

Fransa Senati yenə də Azərbaycana qarşı mənasız iddialarından ol çəkmir. Yanvarın 29-da Senatda müzakirələr zamanı Azərbaycan əleyhinə uydurma, realığın həndəverinə belə golməyin fikirlərə səsləndirilib. Fransanın Avropa vo xarici işlər naziri Jan Noel Baro Azərbaycanın Fransanın dənənəzəri ərazilərinə qonşurma müdaxiləsi ilə bağlı iddialar yayıb. Özünü qanunvericiliyik orqanı adlandıran Fransa Senati bəlkə də dünənən on qanunşuz, yalanlar səsləndirilən bir məkanıdır. Bura daim uydurdugu yalanlarla erməniləri müdafiə edən mərkəzə çevrilib. Artıq dünənə bilir ki, Fransa Senati Azərbaycana qarşı qorozlı mövqe tutub. Yalan aşaya tutar, amma yeməz. Təsəssüf ki, Senatda oturanlar bunu anlımlar.

Xarici İşlər Nazirliyinin metbuat katibi Ayxan Hacizadə Fransanın Avropa vo xarici işlər naziri Jan Noel Baronun Azərbaycanın bu ölkənin dənənəzəri ərazilərinə müdaxilə ilə bağlı Senatda səsləndirdiyi iddialarını şörh edib. "Biz tövəsüf edirik ki, 29 yanvar 2025-ci il tarixindən Senatda müzakirələr zamanı Fransanın Avropa vo xarici işlər naziri Jan Noel Baro növbəti dəfə Azərbaycanın Fransanın dənənəzəri ərazilərinə qonşurma müdaxiləsi ilə bağlı iddialar yamaşa cəhd edib. Fransanın xarici işlər naziri Jan Noel Baronun Azərbaycanın dənənəzəri ərazilərə müdaxilədə ittihad edən şörhi Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdini olduğunu bir dəqiqətən qatdırıq.

→ 5

Yakub ASLAN: "Ermənistən

Zəngəzur dəhlizinin reallaşmasının qarşısını almaq iqtidarına malik deyil"



Ermenistan Zəngəzur dəhlizinin reallaşmasına əngol tərədörik, türk birliliyin məhkəmələrinin qarşısını almağa cəhd göstərir. Lakin burada səhəb yalmış türk dövlətlərinin birləşməsindən getmir. Əlbəttə ki, türk dövlətləri heç nəyə baxmayıraq, onşuz da six əmtəəşlərdir. Türk Dövlətləri Təşkilatının fəaliyyəti buna bariz nümunədir. Eyni zamanda bu gün iqtisadi böhrən orəfəsindən Avropa dövlətləri ticarət oləqələrinin genişləndirilməsi üçün yollar axtarır. Avropani Türkiyə, Azərbaycan, Mərkəzi Asiya və Çin ilə birləşdirəcək Zəngəzur dəhlizi inkişafın və təroqqının osasını təşkil edir. Bu baxımdan Avropaya integrasiya siyaseti həyata keçirən Ermənistən çox ziddiyətli olan revanş siyaseti yürütmək fikrindədir ki, bu da nə Avropada, nə də Asiyada qəbul ediləcək.

→ 8

Fatih Birolun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

**Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bondını rəhbər tutaraq **qoraq alıram**:

Birleşmiş Millətlər Təşkilatının İqlim Döyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan Respublikasının sədriyinə və global iqlim döyişmələri üzrə iştirakçı şəbəbüslerin tövsiyinə verdiyi dəstəye və səmərəli omokdaşlığı görə Fatih Birol "Dostluq" ordeni ilə təltif edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 31 yanvar 2025-ci il

2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında

**Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı**

Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bondını rəhbər tutaraq **qoraq alıram**:

Elm, təhsil, mədəniyyət, gənclər siyaseti və gənclərlə iş, ictimai və sosial-nüfuzlı fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslər 2025-ci il Gənclər üçün Prezident mükafatları verilsin:

Ağalarov Mircavid Elşad oğlu
Əjdərli Aytac Ceyhun qızı
Əzimov Rüstem Bakır oğlu
Hacıboylı Rafael Siyavuş oğlu
İsrafilova Fatima Seymur qızı
Məhərrəmovə Şövkət Fikrət qızı
Məmmədzadə Vüqar Əbdülləli oğlu
Muradova Jala Tərlan qızı
Nuruzada Ömer İman oğlu

birgə fəaliyyətə görə:
Abdullayev Nihat Rauf oğlu
Əliyeva Ləman Əhəd qızı.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 31 yanvar 2025-ci il

**Azərbaycan Respublikası
Milli Məclisinin Xarici
müdaxilələrə və hibrid
təhdidlərə qarşı müvəqqəti
komissiyasının açıqlaması**

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası öz solahiyətləri çərçivəsində müvəqqəti olaraq hibrid təhdid halları ilə bağlı təhlillər aparır.

Araşdırılmalar zamanı Azərbaycan Respublikasının informasiya məkanına qoşun ölkələrdən biri tərəfindən eləqələndirilmiş şəkildə dezinformasiya və inforrmasiya manipulyasiyası formasında müdaxilələrin edildiyi məlum olub.

Manipulyativ və koordinə edilmiş töbüklətmə əsasən sosial media platformaları üzərindən və müxtəlif dillərdə aparıldığı, o cümlədən ictimai rayo birləşə təsir etmək möqsədi ilə Azərbaycan dilində də xəbor tipli resursların yaradıldığı faktları müyəyən edilib.

Kampaniyada feysbuk platformasının Azərbaycan seqmətində fəaliyyət göstərən bezi sohifelerin "əkizinin" yaradılması metudundan da istifadə olunub. Buna "Nə var, Nə yox?", "Bizim Azərbaycan", "Azerbaijan Daily", "Xəbərlər və Hadisələr", "Yerli media" və sair adlar altında fəaliyyət göstərən sohifalar nümunə kimi göstərmək olar.

Misal olaraq, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Comisiyyatının məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirirken baş vermiş qoşa ilə bağlı internet resurslarında kütləvi formada aparılan media kampaniyasının təhlili zamanı hadisənin başverənə sohifi ilə bağlı reallığı öks etdirməyən yayındırıcı tezislerin "xəbor" resursları və internet botları (Qeyd: avtomatlaşdırılmış tapşırıqlar icra edən programlar) tərəfindən klasterlər formasında kütləvi surətdə yayıldıq aşkar olunub.

Diger bir taktika isə, təyyarə qoşası ilə bağlı Azərbaycan Respublikası vətəndaşları arasında çəşqinqılıq və dövlət qurumlarına qarşı inamsızlıq yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından "deepfake" (Qeyd: sünə zəka aletləri ilə yaradılan audiovizual konten) və təqlidetmə texnologiyalarından istifadə etməklə aparılan qanunsuz kiber fəaliyyətləri göstərmək olar.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarını diqqəti olmağa çağırır, comiyətimizi məqsədi və zərərlər məlumatlarından qorumaq üçün ölkəmizlə bağlı aparılan dezinformasiya kampaniyalarında tətbiq olunan müdaxilə taktikaları, töblikət formaları və metodları ilə bağlı vaxtaşırı məlumatlar yayır.

Komissiyamız adiyyəti dövlət qurumları ilə birgə bu cür informasiya emalıyyatlarının qarşısının alınması istiqamətində fəaliyyətini daha da artıracaqdır.

Baş nazir Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib



Yanvarın 31-də Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilib. Nazirlər Kabinetindən AZERTAC-a bildirilib ki, Azərbaycan Respublikası Kasıñının Baş naziri Əli Əsədov iclasda qonaq qismində iştirak edib.

Icləsda çıxış edən Ə.Əsədov AZAL-a məxsus toyxarının Aktau şəhəri yaxınlığında qozaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında operativ reaksiyaya, həmcinin folakötün səbəbələrinin araşdırılmasında göstərdiyi köməyə görə Qazaxıstan hökumətinin min-nətərlərini bildirib.

Baş nazir qeyd edib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan tərəfdarları ilə əlaqələri artıq 30 ildən çoxdur möhkəm dostluq və qarşılıqlı hörmət ononəlori əsasında uğurla inkişaf etdiri.

Vurgulanıb ki, qarşılıqlı sohələrin və tomasların intensivliyi müxtəlif seviyyələrdə ikitorofli dialogun müsbət dinamikasından xəbər etmək üçün birgə investisiya fondları yaratmış. Bu təşəbbüs artıq öz bohrosunu verməkdədir", - deyə Baş nazir.

Ə.Əsədov bildirib: "Bugün qarşılıqlı fəaliyyətimiz müxtəlif sahələrdə çoxsaylı qarşılıqlı faydalı layihələrlə zəngindir. İqtisadi-ticari əməkdaşlığın müsbət dinamikası xüsusi məmənluq doğurur. Ətnə il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövrüyyəsi 14 faizden çox artıb".

İnvestisiya əməkdaşlığının yüksələn xətələrə inkişaf etdiri.

Vurgulanıb ki, qarşılıqlı sohələrin pəketi həyata keçirilir. Bəzi tərəfdəşlərimizlə iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı investisiyaları sohəb etmək üçün birgə investisiya fondları yaratmış. Bu qeydi edib.

Vurgulanıb ki, Azərbaycan orasından yüksək axını sabit templo artır, öten il tranzit şəxslərin həcmi 8 faiz artıb.

Bildirilib ki, Azərbaycanın onənəvi olaraq nəqliyyat-tranzit sektorunda əməkdaşlığı böyük əhəmiyyət verir. "Avropa və Asiyənin qoşağından yerləşən olverişli coğrafi möv-

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan orasında ölkənin Aİİ-dəki tərəfdəşlərinə onların tranzit ethtiyaclarını ödəmək üçün həvəsli təqdim etdiyi dəmir yolu və avtomobil yolları infrastukturunun təkmilləşdirilməsi istiqamətində mütəmadi əsasdaşı iş aparılır.

Baş nazir çıxışının sonunda Azərbaycanın Aİİ üzvü olan tərəfdəşlər ilə bütün sahələrdə əməkdaşlığı artırmaq üçün bundan sonra da bütün lazımi söyləri göstərməyə hazır olduğunu bildirib.

Baş nazir Əli Əsədov "Digital Almaty 2025" Beynəlxalq Rəqəmsal Forumunda çıxış edib



Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Almatıya işgəzar sohəri çərçivəsində "Digital Almaty 2025" Beynəlxalq Rəqəmsal Forumunda iştirak edib.

AZERTAC xəbor verir ki, tədbirdə çıxış edən Ə.Əsədov rəqəmsal inkişaf və innovasiya məsələlərinin müzakirəsi, rəqəmsal transformasiya çərçivələrinə birgə cavab arxası üçün səmərəli platforma təklif edən forumun əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycanın dövlət strategiyasının on mühüm elementi kimi rəqəmsal inkişafə xüsusi əhəmiyyət verir.

Bu il yanvarın 16-da Azərbaycanda bu sahədə göriləcək işlərin strateji prioritetlərini müəyyən edən, ölkənin rəqəmsal transformasiyasının əsas istiqamətini əvvəl "Rəqəmsal İnkışaf Konsepsiyası" təsdiqlənib.

Ə.Əsədov deyib: "Rəqəmsal inkişaf strategiyasının osas sahələrindən biri sünə intellektidir. Hazırda biz Azərbaycanın Sünü İntellekt Strategiyasını hazırlanıq. Sünü intellekt texnologiyalarının tətbiqinə xidmətlərin səmərəliyi və keyfiyyətinə əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritət sektorların müəyyənləşdirilməsi xüsusi əhəmiyyət veririk. Bunlar ilk növbədə sohifə, nəqliyat və təhsilidir".

Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanda müasir, çevik qanunveriliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetirilir.

"Xüsusi de bir sira sonədlərin rəqəmsal formatda istifadəsi üçün hüqu-

qi baza yaradılıb. Bu, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı fəaliyyəti sadələşdirir, rahat və olça-

tan rəqəmsal ekosistemin yaradılmasına töhfə verir", - deyə Baş nazir əlavə edib.

Rəqəmsal transformasiya məqsədlərinə nail olmaq üçün comiyətin bütün təbəqələrinin müsər ro-

Əli Əsədov Pakistanın özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 31-də Pakistan İsləm Respublikasının özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

Nazirlər Kabinetindən AZERTAC-a verilən məlumatda dinamik inkişafından məmənluq ifadə olunub.

Azərbaycan Respublikası Prezidentinin öton il Pakistanə baş tutmuş sohfi noticəsində

dövlətlərə münasibətlərin keyfiyyətə yeni morholəyə qədəm qoyulub.

Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdəşlik əlaqələrinin iqtisadiyyat, ticarət, səmərələr və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.





Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 9 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yüksək daşımalarına görə verginin və məcburi dövlət sosial sigorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nın tətbiq edilməsi Qaydaları"nda və 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtovağzal və avtostansiya haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 16

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Verig Məccəlisində, "Yol hərəkəti haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilmiş barədə" Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1186-VIQD nömrəli Qanununun tətbiqi və bununa əlaqədə Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilmiş haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 avqust tarixli 180 nömrəli Fərmanın 2-ci hissəsinin icrasını tomin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 9 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 188, (Cild I); 2024, № 1, maddə 111) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yüksək daşımalarına görə verginin və məcburi dövlət sosial sigorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nın tətbiq edilməsi Qaydaları"nda və 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtovağzal və avtostansiya haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

habelə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nın tətbiq edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bond üzrə:

1.1.1. birinci cümlədən "(Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindəşiməni və taksi minik avtomobilləri ilə sərnişindəşiməni həyata keçirən vergi ödəyişçiləri istisna olmaqla)" sözləri çıxarılış və həmin cümləde "Nazirləyi" sözü "Nazirləyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik)" sözləri ilə əvəz edilsin;

1.1.2. ikinci cümlədə "Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindəşiməni və taksi minik avtomobilləri ilə sərnişindəşiməni həyata keçirən vergi ödəyişçilərinə münasibətdə Bakı Nəqliyyat Agentliyindən, digər hallarda isə Azərbaycan Respublikasının Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirləyindən" sözləri "Agentliyindən" sözü ilə əvəz edilsin;

1.2. 3.5-ci bondə "Azərbaycan Respublikasının Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirləyinə" sözləri "Agentliyinə" sözü ilə əvəz edilsin;

1.3. 3.7-ci və 3.8-ci bondılarda "Azərbaycan Respublikasının Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirləyi və Bakı Nəqliyyat Agentliyi" sözləri "Agentlik" sözü ilə əvəz edilsin.

2. "Avtovağzal və avtostansiya haqqında Əsasnamə"nin təsdiq edilmiş barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 145, (Cild I); 2024, № 1, maddə 111, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş "Avtovağzal və avtostansiya haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bondə "Nəqliyyat, Rabito və Yüksek Texnologiyalar Nazirləyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmetini" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirləyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (bundan sonra - Agentlik)" sözləri ilə əvəz edilsin;

2.2. 2.3-cü, 2.6-ci bondılarda, 2.7-ci bondın ikinci cümləsində, 5.2-ci, 12.2-ci bondılarda və XIII bölmədə ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Nəqliyyat, Rabito və Yüksek Texnologiyalar Nazirləyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmeti" sözləri ismin müvafiq hallarında "Agentlik" sözü ilə əvəz edilsin;

Bakı şəhəri, 30 yanvar 2025-ci il

2.3. 2.5-ci bondə "Azərbaycan Respublikası Nəqliyyat, Rabito və Yüksek Texnologiyalar Nazirləyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmetini" sözləri "Agentliyin" sözü ilə əvəz edilsin;

2.4. Əsasnaməyə 1 nömrəli oləvə - "Avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün orizyon nümunəvi forması"ndə "Nəqliyyat, Rabito və Yüksek Texnologiyalar Nazirləyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmeti" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirləyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə" sözləri ilə əvəz edilsin;

2.5. Əsasnaməyə 3 nömrəli oləvə - "Avtovağzalın (avtostansiyaya) pasportun nümunəsi"ndə "Nəqliyyat, Rabito və Yüksek Texnologiyalar Nazirləyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmetin raiisi" sözləri "Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirləyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sədri" sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Ceyhun Bayramov Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüb

Yanvarın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkəyin ölkəmizdəki yeni təyin olunmuş sofiri Birol Akgünə görüşüb.

Xarici İşlər Nazirləyinin Mətbuat xidməti idarəsindən AZERTAC-a bildirilir ki, gərüşdə Birol Akgün etimadnamosunun surətinə nazir Ceyhun Bayramova töqləmədi.

Nazir qardaş Türkəyin yeni təyin olunmuş sofirinə tövab edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan-Türkəy mütəfiqiyindən irəli gelən mövzular, habelə regional və beynəlxalq tohľük-koszılık məsələləri müzakirə olundu.

Nazir Ceyhun Bayramov Azərbaycan və Türkəy dövlətləri və xalqları arasında mövcud tarixi, onənəvi qardaşlıq və dostluğun müttəfiqiliyimiz, o, cümlədən regional və beynəlxalq müstəvidə birgə seyrlərimizin gücləndirilməsinə müstəsna əhəmiyyətinin olduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Türkəy arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şu-



sa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrinin təcəssümü olduğunu bildirilib.

Yaxın Şərqdə və Əfqanistanda sabitliyin tomin edilməsi, Suriyada birgə toşəbbüslerin əməkdaşlığından istiqamətində soylorının ehtiyacı olur.

Birol Akgün Türkəyin Azərbaycanda sofi qismindən fealiyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində soylorının osirgoyməyəcini diqqətə çatdırıb.

Görüşdə hemçinin qarşılıqlı maraq doğuran digər ikitərəflər və regional məsələlərə ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-QDİƏT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb

Yanvarın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qara Danız İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku ilə görüşüb.

Xarici İşlər Nazirləyinin Mətbuat xidməti idarəsindən AZERTAC-a bildirilir ki, gərüşdə Azərbaycan-QDİƏT əməkdaşlığı, bu ilin birinci yarısında Azərbaycanın təşkilatda, habelə qarşılıqlı mərakeşlər və regional məsələlərə ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov QDİƏT-in regional əməkdaşlığın təşviqi və irəlifdiləmisi baxımdan əhəmiyyətli platformlardan biri olduğunu qeyd edərək, ölkəmizin təşkilatçılığında mövzular, təqdimatlıdır.

Təşkilatçılığında enerji, yaxşı idarəçilik və digər işçilər işçilərindən bir qrupun təşkilatçılığında mövzular, təqdimatlıdır.

Azərbaycanın regional iqtisadiyyat, ticarət, enerji tohľük-koszılık, nəqliyyat, kom-



munasiyalar, turizm istiqamətində təşəbbüslerindən bəhs olunub, xüsusi Xəzər-Qara-Aralıq dənizləri bölgələrinin təsdiq edilərək, təqdimatlıdır.

lər Konfransının 29-cu sessiyasına (COP29) sedriliyindən bəhs edən tərəflər, ötən il Azərbaycanda keçirilən mötəbər tədbir təqribəndən yeni iqlim məaliyyəti, həm də karbon bazarları, İtki və Zərər Fondu ilə bağlı bir səra vəcib qərarların qəbulunun əhəmiyyəti, iqlim fealiyyəti üzrə QDİƏT-də birgə fealiyyətin vacibliyi vurğulanıb.

Görüş zamanı hemçinin qarşılıqlı maraq doğuran regional məsələlərə ətrafında fikir mübadiləsi aparılıb.

Ölkəmizin BMT-nin İqtisadiyyat, ticarət, enerji tohľük-koszılık, nəqliyyat, konvensiyasının Tərəf-

durən mövzular, o, cümlədən xarici işlər və regional əməkdaşlıq məsələlərini, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrini inkişaf etdirməklə nəqliyyat və kommunikasiya sektorunda əməkdaşlığın gücləndirilməsi mövzuları üzrə çıxış edilib.

Görüşün nəticəsi olaraq imzalanmış Ankara Bəyannaməsində vacib məqamlar əksini təqdimatlıdır. "Bəyannamədə qarşılıqlı maraq doğuran regional məsələlərə ətrafında fikir mübadiləsi aparılıb.

"Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə qaydaları, habelə kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri"nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 17

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Əməkdaşlıq Xətələr Məccəlisində dəyişiklik edilmiş barədə" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi və bununa əlaqədə Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilmiş haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyul tarixli 156 nömrəli Fərmanının 2.1.3-cü yarıməldin icrasını tomin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alı:

1. "Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə Qaydaları" təsdiq ediləcək olunur.

2. "Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri" təsdiq ediləcək olunur.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Qərannə oləvə ilə www.azerbaijan-news.az
nk.gov.az saytında tanış ola bilərsiniz.

Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib



də könüllü qanvermə aksiyası keçirilib.

Parlamentin Mətbuat və İctimaiyyətə əlaqələr şöbəsindən verilən məlumatla gərro, Milli Məclisin rəhbəriyi, deputatlar, Aparatın və İşlər idarəsinin əməkdaşları parlamentdə bu məqsədilə ayrılmış yero gələrə lazımi müayinədən keçidkən sonrə növbə ilə qan verilər.

"Azərbaycan"

Türk dövlətləri arasında münasibətlər güclənir

Ankara Bəyannaməsində vacib məsələlər əksini təqib



"Türk dövlətləri arasında münasibətlər daha da güclənməkdədir. Türk Dövlətləri Təşkilatında (TDT) birləşən ölkələr həm də müxtəlif platformlar çərçivəsində əməkdaşlıq edirlər. Onlardan biri də Azərbaycan-Türkəy-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyatın üstərəfi görüşür".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputati Sevinc Fətəliyevə deyib. Bu formatda ilk görüşün 2024-ci il avqustun 2-ndə Özbəkistannın paytaxtı Daşkənd şəhərində baş tutdu. Xətələr xatırladıqdan sonra deputat bildirib ki, artıq bu müstəvidə ikinci görüş də reallaş

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Programı" ölkəmizin sürətli inkişafı ilə bağlı zamanın tələb etdiyi vacib bir sənəddir. Bu program Bakının 2020-2040-ci illərə aid baş planına uyğun olaraq, paytaxtının və ətraf ərazilərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılması hədəfləyir.

Dövlət programının özündə də qeyd edildiyi kimi, ölkənin keyfiyyəti nəqliyyat xidmətləri göstəriləməsi, əraziyi perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin temin edilmesi, ümumi istifadədən olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və olçənlığının artırılması, homçının fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən soviyyədə tomin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanmışdır. Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi, nezərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin məbədliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hədəflərinin, habelə ekolojiyyaya dəyən ziyanın həcminin azaldılması üçün zoruri tədbirlər görülməsidir. Sənəddə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ümumi istifadədən olan nəqliyyat tətbiqi üzrə vahid öndən sistemini artırmaq və təcərasiyasi, rəqəmsal texnologiyalarlardan istifadə və innovativ həllərin tətbiqi osasında təmədicim amillər olaraq müəyyən edilib. Noticəde Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərdaxili sixlığın azaldılması və geniş nəqliyyat şəbəkəsinin qurulması tomin olunmaqla yanaşır, təcimati nəqliyyatdan istifadənin səmərəliliyi artacaq, özlə sektorun innovativ həllərlə proseslər təhfə verməsi təşviq ediləcək, iqtisadi rifahın artırmasına şərait yaranacaq.

Hələ bir neçə gün evvel dövlət limitezin başçısı nəqliyyat məsələlərinin müzakirə olunduğu müşavirədə bildirmişdir ki, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı istiqamətində bir çox işlər görülmüş, böyük infrastruktur layihələri icra edilmişdir. Lakin yənə da Bakı şəhərində təxavüfatlı olunur və ofisler kimi, sayı ildən ilə artır: "Bunun többi şəbəkələri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyon çatıb, hətta o rəqəmi də tövb. Əlbəttə ki, vaxtıla yaradılmış şəhər yol infrastrukturunu, o cümlədən metro imkanları bu artımı həmət edir".

Dövlət programında da qeyd edilir ki, son 20 ilde ölkə üzrə əhalinin orta əllik artım tempı 1 faiz təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1,3



Növbəti hədəf

Paytaxt və ətraf ərazilərdə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi

faiz olub. Həmin dövrə paytaxtda her 1000 nəfərə düşən avtomobilin sayı 132-dən 320-dək artıb. Əhalinin sayının sürəti artıb: şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna oləvə təzyiq göstərir. Artan tələbat nəqliyyat sistemində yeni çağırışlar yaradıb. Bunlara ictmai nəqliyyatın genişləndirilməsi, təxavüfatın azaldılması və ekoloji cəhətdən davamlı nəqliyyat həllərinin tətbiqi daxildir.

İndiyədək görülmüş çox-səxənlər işlər respublikamızın yol infrastrukturunun keyfiyyətini artırmaq, nəqliyyatın daha sürəti və etibarlı olmasına təmkin etmek məqsədində xidmət edir. Dünən iqtisadi Forumunun avtomobil yollarının voziyi ilə bağlı hesabatı duran əsasən, Azərbaycan yol infrastrukturunun keyfiyyəti təzə MDB dövlətləri arasında bircinci yerde, dünyada isə 27-ci yerde qorarlaşaraq beynəlxalq soviyyədə yüksək qiymətləndirilmişdir.

Bakı şəhərində və ətraf ərazilərdə avtobus nəqliyyatı ictmai nəqliyyatda şəhər və kəndlər arasında sərnişinləşdirmə xidmətlərinin mühüm hissəsi təşkil edir və əhalinin genel nəqliyyatın təkmilləşdirilməsi, həm də Azərbaycan beynəlxalq nəqliyyatın tətbiklərinin əhəmiyyəti bir hissəsi kimi tanıtmaq baxımdan vacibdir. Bakı, Sumqayıt şəhərlərində və bütövlikdə Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli yolların biri de Abşeron dairəvi demir yolu xətti. 2020-ci iləndən tam istifadəyə verilmiş xətt iki hissədən ibarətdir: Bakı sərnişin - Bilecəri - Sumqayıt və Bakı sərnişin - Sabunçu-Sumqayıt dairəvi xəttinin ümumi uzunluğu 198 kilometrdir. Son 20 il orzında sözügedən xətt üzrə ümumilikdə 38 milyon səfər təşkil olunmuş, xəttin tam istifadəyə verilməsindən indiyədək isə sərnişinləşdirmə həcmi 5 dəfəyədək artmışdır. Ölkədən təxminən 1000 nəfər nəqliyyatçıyı çıxışını yaxşılaşdırır. Sərnişinlərə keyfiyyəti və təhlükəsi xidmət göstərilməsi, eyni zamanda ekoloji cəhətdən ətraf mühəbiti at zerər verən nəqliyyat növərinin alması bi-səhərin inkişafında əsas prioritetlərdən. Belə ki, yeni və müasir nəqliyyat vasitələrinin, o cümlədən elektriki avtobusların istifadəyə verilməsi ekoloji baxımdan daha təmiz və səmərələ nəqliyyat infrastrukturunun yaradılmasına əmək dərəcədən təsdiq edir.

Son 20 ilə Bakı şəhərinin metro infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər hayata keçirilib. Belə ki, həmin dövrə 1 depo, 7 yeni stansiya və 2 ikinci giriş-cıxış inşa edilib, əlavə olaraq 5 stansiya tama-

milə yenidən qurulub. Metro şəbəkəsinin xətləri 29,9 kilometrindən 40,7 kilometrə qədər uzadılmışdır, sərnişin axının təhlükəsizliyini tomin etmək üçün 8 yeni yarımstansiya tikilib və 5 yarımstansiya yenidən qurulur. Nəticədə sərnişin sayı 168 faiz artırıb.

Artan əhali, şəhərdaxili məbədliyə olan telebini yüksəldi və urbanizasiya proseslərinin sürətlənməsi Bakı metrosunun inkişaf üçün görüləcək işlərin əhatəsinə genişləndirilməkdədir. Yeni stansiyaların tikintisi, xətərlərin hərəkəti ilə da uzaq orzilərə qədər genişləndirilməsi və müasir texnologiyaların tətbiqi qarşılığında dərəcədən əsasən vezifolardır. Gələcək planlarında 51 yeni stansiya inşası və əlavə 84,3 kilometr metro xəttinin çökülməsi əsas prioritetlərdən təsdiq edilir.

Bakı şəhərində taksi fəaliyyəti də son illər orzində müümən inkişaf yolu keçib. Ənənəvi taksi xətərləri yanaşır, mobil təbəqələr vasitəsilə fəaliyyət göstərən taksi sifarişi operatorları şəhər nəqliyyatını daha rahat və səmərəli edib. Bu təbəqələr sərnişinlərə taksi tapşığı asanlaşdırılmışdır. Nəticədə marşrutlarını optimalləşdirib və xidmətin keyfiyyətini yüksəltib. Bakı şəhərindən təxminən 1000 nəfər nəqliyyatçıyı çıxışını yaxşılaşdırır. Sərnişinlərə keyfiyyəti və təhlükəsi xidmət göstərilməsi, eyni zamanda ekoloji cəhətdən ətraf mühəbiti at zerər verən nəqliyyat növərinin alması bi-səhərin inkişafında əsas prioritetlərdən. Belə ki, yeni və müasir nəqliyyat vasitələrinin, o cümlədən elektriki avtobusların istifadəyə verilməsi ekoloji baxımdan daha təmiz və səmərələ nəqliyyat infrastrukturunun yaradılmasına əmək dərəcədən təsdiq edir.

İki onilli orzində Bakı şəhərindən piyadalaşma təşəbbüslerindən dəstək olaraq 126 yəraltı və yerüstü piyada keçidi dənəsən təsdiq edilib. Belə ki, yeni və müasir nəqliyyat vasitələrinin, o cümlədən elektriki avtobusların istifadəyə verilməsi ekoloji baxımdan daha təmiz və səmərələ nəqliyyat növərinin alması bi-səhərin inkişafında əsas prioritetlərdən. Belə ki, həmin dövrə 1 depo, 7 yeni stansiya və 2 ikinci giriş-cıxış inşa edilib, əlavə olaraq 5 stansiya tama-

milə yenidən qurulub. Metro

şəbəkəsinin xətləri 29,9 kilometrindən 40,7 kilometrə qədər uzadılmışdır. Bu xətdən, piyadalaşma təzəgötürməsi, təhlükəsizliyin təqdimatı və ətraf mühəbiti at zerər verən nəqliyyat növərinin alması bi-səhərin inkişafında əsas prioritetlərdən. Belə ki, yeni və müasir nəqliyyat vasitələrinin, o cümlədən elektriki avtobusların istifadəyə verilməsi ekoloji baxımdan daha təmiz və səmərələ nəqliyyat infrastrukturunun yaradılmasına əmək dərəcədən təsdiq edir.

Nazir müavini öton ilə gənclərin iş sahəsində görüldən işlər və qazanılan uğurlardan da bahs edib.

Qeyd olunub ki, nazirlik tərəfindən müxtəlif tədbirlər keçirilən 100-cü ildönümü,

COP29, "Yaşıl dünya naminə həmrəylilik ilə", gənclərin şəxsiyi və intellektual inkişafı, yaradıcılıq potensialının yüksəldilməsi, vətənənən tətbiqi və digər adıyyəti istiqamətlərə bağlı 196 tədbir təşkil olunub. Bir çox Naxçıvan gənclər işlər və qazanılan uğurlardan da bahs edib.

Nazir müavini öton ilə gənclərin iş sahəsində görüldən işlər və qazanılan uğurlardan da bahs edib.

Qeyd olunub ki, nazirlik tərəfindən müxtəlif tədbirlər keçirilən 100-cü ildönümü,

"Gəncliyin formalaşmasında milli-mənəvi dəyərlərin rolü" mövzusunda tədbir keçirilib



sində Azərbaycan gəncliyində özüne, öz gücüne və istedadına inam artıb. Eyni zamanda gənclərimiz milli-mənəvi dəyərlərini sadıqlıya və yüksək ehtiram xüsusi vurğulanmalıdır".

Çıxış edən YAP Veteranlar Şurasının (YAP) Veteranlar Şurası, partiyinin Gənclər Birlüyü və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatlığının ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü həsr olunmuş "Gəncliyin formalaşmasında milli-mənəvi dəyərlərin rolü" mövzusunda tədbir.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin foyesindəki büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin ezziz xatiro ehtiramla.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövülüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhərlərin ezziz xatirələri birgə qeyd edilib. Azərbaycan təhsilinin əməkdaşlığı və tətbiq olunması üçün 8 yeni yarımstansiya tikilib və 5 yarımstansiya yenidən qurulur. Nəticədə sərnişin sayı 168 faiz artırıb.

Gənclər tədbirlər də qoxşıyyətin gələcəkini təmİNİLMƏZ

ləşdən qoruyur. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövülüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhərlərin ezziz xatirələri birgə qeyd edilib. Azərbaycan təhsilinin əməkdaşlığı və tətbiq olunması üçün 8 yeni yarımstansiya tikilib və 5 yarımstansiya yenidən qurulur. Nəticədə sərnişin sayı 168 faiz artırıb.

Gənclər tədbirlər də qoxşıyyətin gələcəkini təmİNİLMƏZ

ləşdən qoruyur. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövülüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhərlərin ezziz xatirələri birgə qeyd edilib. Azərbaycan təhsilinin əməkdaşlığı və tətbiq olunması üçün 8 yeni yarımstansiya tikilib və 5 yarımstansiya yenidən qurulur. Nəticədə sərnişin sayı 168 faiz artırıb.

Gənclər tədbirlər də qoxşıyyətin gələcəkini təmİNİLMƏZ

ləşdən qoruyur. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövülüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhərlərin ezziz xatirələri birgə qeyd edilib. Azərbaycan təhsilinin əməkdaşlığı və tətbiq olunması üçün 8 yeni yarımstansiya tikilib və 5 yarımstansiya yenidən qurulur. Nəticədə sərnişin sayı 168 faiz artırıb.

Gənclər tədbirlər də qoxşıyyətin gələcəkini təmİNİLMƏZ

ləşdən qoruyur. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövülüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhərlərin ezziz xatirələri birgə qeyd edilib. Azərbaycan təhsilinin əməkdaşlığı və tətbiq olunması üçün 8 yeni yarımstansiya tikilib və 5 yarımstansiya yenidən qurulur. Nəticədə sərnişin sayı 168 faiz artırıb.

Gənclər tədbirlər də qoxşıyyətin gələcəkini təmİNİLMƏZ

ləşdən qoruyur. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövülüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhərlərin ezziz xatirələri birgə qeyd edilib. Azərbaycan təhsilinin əməkdaşlığı və tətbiq olunması üçün 8 yeni yarımstansiya tikilib və 5 yarımstansiya yenidən qurulur. Nəticədə sərnişin sayı 168 faiz artırıb.

Gənclər tədbirlər də qoxşıyyətin gələcəkini təmİNİLMƏZ

ləşdən qoruyur. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövülüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhərlərin ezziz xatirələri birgə qeyd edilib. Azərbaycan təhsilinin əməkdaşlığı və tətbiq olunması üçün 8 yeni yarımstansiya tikilib və 5 yarımstansiya yenidən qurulur. Nəticədə sərnişin sayı 168 faiz artırıb.

Gənclər tədbirlər də qoxşıyyətin gələcəkini təmİNİLMƏZ

ləşdən qoruyur. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövülüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhərlərin ezziz xatirələri birgə qeyd edilib. Azərbaycan təhsilinin əməkdaşlığı və tətbiq olunması üçün 8 yeni yarımstans



İŞİMİZ, GÜZƏRANIMIZ

♦ Ötən ilin uğurlu yekunları

2024-cü il dönya iqtisadiyyat üçün uğurlu olmadı. Qlobal iqtisadiyyatın ümumi daxili məhsul istehsalı azaldı, qarşılıqlı ticarətin səviyyəsi aşağı düşdü, inflasiya yüksəldi. Ən məraqlı iş odur ki belə vəziyyətdə dönyanın nəhəng şirkətlərinin gəlirləri 2 trilyondan çox artı, əvəzində öhalinin yoxsulluq səviyyəsi artı.

Bunun bir çox səbəbləri var. Ancaq mütəxəssislərin coxunun fikri belədir ki, iqtisadiyyatdakı negativ proseslərin başlıca səbəbi qlobal səviyyədə baş verən siyasi qarşılardır. Xüsusun Qorx u Şərqi blokları arasında gərginlik, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqi hadisələri dünya iqtisadiyyatına sarsıcı zərbə vurur.

Azərbaycan dünyaya açıq və liberal-siyasi kursu götürməş ölkədir. Yəni ölkəmiz dönyanın iqtisadi proseslərindən kənarda deyil. O üzən, qlobal iqtisadiyyatda baş verən hər bir proses ölkəmizə bu və ya digər dərəcədə təsir göstərir. Odur ki, ölkəmizdə artı çoxdan hayata keçirilən siyasetin təməlində iqtisadi dayanılılığı və malivyo sabitliyi qorunaq durur. Bunun üçün geniş iqtisadi islahatlar aparılır və bu proses ardıcılıqla davam edir. Həmin islahatlar sayesində həm də qeyri-neft sektorunun dayanıklı iktisadi təmin olunur. Yaxşı hal odur ki, bu sektor daha çox regionlarda iktisadidır. Görülən işlər isə nəticəsiz qalmır, bir çox sənaye məhsulu hətta xərcəndə bazarla ixrac olunur.

Ötən ilin yekunları göstərir ki, dönya baş verən negativ proseslər rəğmən, ölkəmizdə iqtisadi dinamika qorunaraq saxlanılır və bir çox sahədə artım qeyd olub. Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara görə, 2024-cü ildə ölkə üzrə 64,1 milyard manatlıq və ya 2023-cü ilde müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Məhsul istehsalı neft-qaz sektorunda 0,5, qeyri-neft-qaz sektorunda 7,3 faiz artmışdır. Ən diqqətənək fakt isə odur ki, ötən il sənayedə qeyri-dövlət sektorunun payı 81,4 faiz olmuşdur. Ümumi istehsalın 89,5 faizi sənaye məhsullarının istehsalı, 10,5 faizi sənaye xarakterli xidmətlərin göstərilmiş hesabına yaradılmışdır.

Hesabat dövrü mədənçəxarə sənayesində istehsalın ümumi deyəri 41,2 milyard manat olmaqla övvəlki ilə nis-



Artım dinamikası davam edir

Keçən il ölkə üzrə 64,1 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

botan 1 faiz artmışdır. Bu sahənin əsas məhsulu olan ömtəeliq neft hasilatı 29 milyon ton, ömtəeliq təbii qaz hasilatı 38,7 milyard kubmetr təşkil etmişdir. Ömtəeliq neft hasilatı övvəlki ilə müqayisədə 3,4 faiz artılsa da, ömtəeliq qaz hasilatı 6,2 faiz artmışdır.

Emal sonayesini goldidə, ötən il bu sahə üzrə 19 milyard 114,6 milyon manatlıq məhsul istehsalı olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Ölkəmiz üçün ənənəvi olan toxuculuq sonayesi, geyim, dor və dərinən məməlatlərin, ayaqqabıların istehsalı sahələrində 551,4 milyon manat dəyərində məhsul istehsalı edilmişdir ki, bu da övvəlki ilə müqayisədə gəyim istehsalında 24,7, dörə və dərinən məməlatlərin, ayaqqabıların istehsalında 9,3, toxuculuq sonayesində 0,9 faiz artımı deməkdir.

Kimya sonayesi, ocaqlıq məhsullarının, rezin və plastik kütlə məməlatlərin istehsalı sahələrində 2 milyard 109,1 milyon manatlıq məhsul istehsalı edilmiş, övvəlki ilə müqayisədə ocaqlıq məhsullarının istehsalı 81,5, rezin

və plastik kütlə məməlatlərinin istehsalı 18, kimya sonayesi məhsullarının istehsalı 6,5 faiz artmışdır. O cümlədən karbamid, azot, metanol, rezin və plastik kütlə məməlatlərinin polietilenləndən başqa, digər plastmas kisələrin və qantaların istehsalı artmışdır. Həmçinin mosaməli plastik kütlələrdən digər plastinlər, lövhələr, plastmas içki qabları, flakonlar və oxşar meməlatlar, polietilenləndən kiso və qanta istehsalında da artım müşahidə edilmişdir.

Məlumdur ki, işğaldən azad olmuş orzılırların nəhəng tikinti-quruculuq işləri tikinti materiallarına olan töhfələr artrmışdır. Elə sahə üzrə 1 milyard 423,3 milyon manatlıq məhsul istehsalı olunması (2023-cü ilde müqayisədə 16,9 faiz çox) bu hesabdır. Bu dövr ərzində sement, beton, kərpic və oxşar məməlatlərin, beton-yığma tikinti konstruksiyalarının, tikinti gips, sement klinkerlər, beton istehsalında xeyli artmışdır.

Keçən il ölenkin metallurgiya sənayesi və hazır metal məməlatlərinin is-

tehsali sahəsində do xeyli - 1 milyard 349,3 milyon manatlıq məhsul istehsal olunmuşdur. Hazır metal məməlatlərin istehsalı sahəsində 38,9, metallurgiya sonayesi məhsullarının istehsalında 27,1, fələ artım müşahidə olunmuşdur. Həmçinin il ərzində mis məffillorin, alüminium məməlatlərin, armaturun, hazır metal məməlatlərin, metal-dan digər məməlatlərin, izolyasiya olunmuş çoxnallıq möfləl, tros və digər məhsulların istehsalında artım qeyd edilmişdir.

Komputer, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal sahələrində isə keçən il 328,9 milyon manatlıq məhsul istehsalı olunmuşdur. Əvvəlki ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 32,8, kompüter, elektron və optik məhsullarının istehsalı 4,7 faiz artmışdır. Bu sahədən on çox artım iso ölçü cihazlarının istehsalında olmuşdur - 2,1 dəfə.

**Rüstəm KAMAL,
"Azərbaycan"**

BMT və Azərbaycan arasında Strateji Prioritetləşdirmə Seminari keçirilib

Bakıda BMT ilə Azərbaycan arasında keçirilən Strateji Prioritetləşdirmə Seminarında Dayanıqlı İnkışaf üzrə Əməkdaşlığı dair yeni Çərçivə Sənədin (2026-2030-cu illər) hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Bakıda BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkışaf üzrə Əməkdaşlığı dair yeni Çərçivə Sənədin (2026-2030-cu illər) hazırlanması ilə bağlı Strateji Prioritetləşdirmə Seminarı keçirilib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Boşırıqçız edərək ölkəmizin BMT ilə six əməkdaşlıq etdiyini, qlobal toşbbüsələrə fəal dəstək verdiyini vurgulayıb. Azərbaycanın COP29-a evsahibliyi etmosı ilə bu münasibətlərin yeni səviyyəyə yüksəldiyi qeyd edilib.

Ölkəmiz BMT-nin Dayanıqlı İnkışaf Məqsədlərini (DİM) qəbul edərək, 50-dən çox dövlət programı və strategiyani DİM-lərə uyğunlaşdırıb, Azərbaycan BMT-nin Yüksek Səviyyəli Forumuna artıq 4-cü Könüllü Milli Hesabatını təqdim edib.

Bu il icrası başa çatacaq 2021-2025-ci illər üçün Çərçivə Sənədinin inklüziv artım, güclü institutlar, ofrat mühümənənəsi və gender bərabərliyi kimi 4 əsas prioriteti əhatə edir. Bu istiqamətlərə BMT ilə birləşdə çoxsaylı layihələri olunur. Yeni Çərçivə Sənədinin COP29 zamanı elan edilən iləm toşbbüsələrinin həyata keçirilməsi, işğaldən azad olunmuş ərazilərin reinteqrasiyası üçün dayamlı inkişaf layihələri, 18-ci DIM-in sonnət daxil edilməsi.

Azərbaycanda son 20 il ərzində I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2002 km artıb

ve mina tohlükəsizliyi, iqtisadi diversifikasiya, ixracın artırılması, innovasiya toşbbüsələri, dördüncü sonnətə inqilabi və roqomsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətlərini əhatə etməsi təklif olunub.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edərək Azərbaycanın BMT ilə əməkdaşlığı xüsusü önmə verdiyini bildirib. Əlkəmizdən ənənəvi işlərə həyata keçirilməsi üçün əməkdaşlığı hazırladıqdan sonra qeyd edilib. Azərbaycanın dünyada mina cırklənməsindən on çox əziziyət çökən ölkələrdən olduğunu nozora çatdırılıb. İşğaldən azad edilmiş əraziyələrdən təqdimatlı və sürətli inkişaf etməsi və əməkdaşlığı təsdiq etməsi.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vlادан Andrejeva bildirib ki, BMT Azərbaycanın dayanıqlı inkişaf üçün həyata keçirildiyi layihələri dəstəkləyir. Yeni Çərçivə Sənədinin strateji istiqamətləri BMT-nin prioritetləri, o cümlədən Azərbaycanda Dayanıqlı İnkışaf Məqsədlərinin təhfələri, həmçinin minatnamezlərə ilə bağlı 18-ci DİM-nin nail olması.

Seminari çərçivəsində 2023-cu ilə doğru: Növbəti 5 il üçün Azərbaycanın Dayanıqlı İnkışaf Prioritetləri, COP29 prezidentləyin tərəfindən ənənəvi işlərə həyata keçirilməsi üçün əməkdaşlığı təsdiq etməsi.

Seminari çərçivəsində 2023-cu ilə doğru:

Növbəti 5 il üçün Azərbaycanın Dayanıqlı İnkışaf Prioritetləri, COP29 prezidentləyin tərəfindən ənənəvi işlərə həyata keçirilməsi üçün əməkdaşlığı təsdiq etməsi.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.


Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar mütəxəsirlərlə davam etdirib.

Seminari öz işini qrup təqdimatlar və plenar m



"Böyük qayıdış" programı sürətlə icra olunur



Xocalının Ballıca kəndinə növbəti köç

İşgaldan azad edilmiş ərazilərə Böyük qayıdış davam edir. Yanvarın 31-də respublikanın müxtəlif yerlərində, əsasən ya-taqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalınnı Ballıca kəndinə yola salıb.

AZERTAC-in bölgə müxbiri xəbor verir ki, bu mərhələdə Ballıca kəndinə, ümumilikdə, 22 ailə - 94 nəfər köçürültür. Keçmiş məcburi köçkünlər hərəkətli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya töşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işgaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qohrəmən oğur və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngözürda ora köçkülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində idməti vəzifələrinin yerinə yetirən, yenidən fəaliyyətə başlamış sohiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 min-dən artıq insan yaşayır.



Prezident İlham Əliyevin tapşırıqlı uyğun olaraq, Böyük qayıdış cərəvənsində keçmiş məcburi köçkünlərin işgaldən azad olunmuş ərazilərə qayıdış davam edir. Yanvarın 31-də yola çıxmış növbəti köç karvanı Xocalı rayonuna çatıb.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən ya-taqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Xocalı rayonunun Ballıca kəndində çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Açıcların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdere və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qacqınların və Məcubri Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və

digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, Ballıca kəndində borpa edilən fərdi yaşayış evlərində keçmiş məcburi köçkünlərin məskunlaşması üçün bütün şərait yaradılıb. Kondisiyasız elektrik enerjisi, töbii qaz, içməli su və yüksəksürlü internet xətti ilə təmin edilib. Bu gün qədər Ballıca kəndində dörd köç karvanı olub. Kondə 90 ailə (467 nəfər) məskunlaşdırıb.

Xocalı sakini: "Kədər və ümidsizliklə çıxdığımız doğma yurda indi sevinc və qürurla qayıdırıq"



"Otuz ildən çox Qarabağımızdan ayrı qaldıq, bu torpaqlara qayıtmış arzusunu, ümidi ilə yaşa-dıq. Xoşbəxtəm ki, bu gün doğma yurduma qayıdırıam".

Bu sözləri Ağdamda AZERTAC-in bölgə müxbirinə açıqlamasında Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Hamlet Nə-

sibov deyib. "İnsan taleyi tozadalarla doludur. Bir zamanlar yurdumuzu torğı edərkən bu yolları böyük kədər və ümidsizliklə getmişdi. İndi isə sevinc və qürurla qayıdırıq. Bu gözəl hissələri bizə yasadın, biz yurdumuzu qo-vuşdurun ordumuza, Prezidentimizə minnətdarlığımı bildirirəm", - deyə o əlavə edib.

Keçmiş məcburi köçkü: "Qarabağın şad günləri artıq başlayıb"



"Doğma yurdumdan didərgin düşündə 35 yaşım var idi. İndi 68 yaşındayam. Ömrümün otuz ildən çox köçkünlkündə Vətən həsrəti ilə keçdi. Çox sevinirəm ki, uzun illərdən sonra olsa da, bu gün öz torpagına qayıdırıam".

Bu sözü Ağdamda AZERTAC-in bölgə müxbirinə açıqlamasında Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Südabə Cavadova deyib.

"Atalarımız "Yaman günün ömrü az olsarı", demişlər. Şükürər olsun ki, Qarabağımız azad edildi, pis günlərin arxada qaldı. Qarabağın şad günləri artıq başlayıb. Bundan sonra ailəmlə, övladlarımla öz yurdumuzda yaşayacaqı", - deyə Xocalı sakini bildirib.

Yakub ASLAN: "Ermənistan Zəngəzur dəhlizinin reallaşmasının qarşısını almaq iqtidarına malik deyil"



"İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağı azad etməsi regionda yeni realllərlə yaradıb ki, bu da beynəlxalq nəqliyyat döhlizlərinin inkişafına və Avropanın əsasən nəqliyyat əlaqələrinin genişlənməsi zorluklarını ortaya çıxarıb. Azərbaycanın irali sürdürüy Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyət dəşyur və bu layihənin noinki region dövlətləri, eləcə də Avropanı və Asiya ölkələri də dəstəkləyirlər. Massollenin mahiyəti ondan ibarətdir ki, bu layihə dünyadan iki böyük qitəsindən inkişafına əsasən tokan verərək, tranzit yüklerin daşınmasına, ticarət əlaqələrinin və dövlətlər arasındakı ticarət dövriyyosunun artması, yeni iş yerlərinin açılmasına, istehsalın, ixrac və idxlənətə dairəsinin böyüməsinə imkan yaradacaq".

Bu cıktıları AZERTAC-a açıqlamasında CGTN (China Global Television Network Turk) kanalının siyasi şərhçisi Yakub Aslan sözləndirdi.

O bildirib ki, Ermənistan bu la-yihənin qarşısını alımaq iqtidarında deyil. Regionun bütün dövlətləri bu la-yihəni dəstəklədiyi halda, rəsmi İrəvanın bunun əleyhine çıxaraq destruktiv mövqə tutması onun özünü çok gərgin vəziyyətə salacaq. Bu deyə də Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Orzurum qaz kəmərləri la-yihələrində olduğunu

kimi, iqtisadi gölişlərdən və siyasi iddialardan kənarda qala bilər. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərini hərəkətənən müşəvvir adlı məsələlərini əsasən müqavimətçi cəsədindən dəvət etdiyi kimi: "Əlbəttə ki, biz bu dövləzin açılmış üçün praktiki addımları atıq. Düz-dür, Ermənistan tərəfi dörd ildən çoxdu ki, bu mosolo ilə bağlı qeyri-konstruktiv mövqə sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz

Azərbaycan Prezidentinin fikirlərindən belə aydın olur ki, Ermənistan bu la-yihənin əleyhinə çıxış etmək özüñü dünyamın iki böyük qitəsində dövlətlərlə üz-üzə qoyur. İqtisadi inkişafın qarşısını və tranzit yollarını kosmokərəməsi tərəfindən olunmuş vəziyyəti salır.

Y.Aşlan onu da vurgulayıb ki, Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına engel tərəfdərək, türk birliliyin məhkəmələşməsinin qarşısını alımaq cəhd göstərir. Lakin burada səhəb yalnız türk dövlətlərinin birleşməsindən getmir. Əlbəttə ki, türk dövlətləri heynə baxmayaq, on-suz da six eməkdaşlıq edirlər. Türk Dövlətləri Təşkilatı fəaliyyəti bu-na bariz nümunədir. Eyni zamanda bu gün iqtisadi böhran orfoşindən olan Avropa dövlətləri ticarət əlaqələrinin genişlənməsi üçün yollar axarları. Avropanı və Azərbaycanı, Mərkəzi Asiya və Çin ilə birləşdirəcək Zəngəzur dəhlizi inkişafın və tərəqqinin əsasını toşkil edir. Bu baxımdan Avropana təqibəsi siyaset

ti höyata keçirən Ermənistan çox ziddiyyətli olan revans siyaseti yürütmək fikrindədir ki, bu da no Avropana, no da Asiyada qəbul ediləcək.


Siyasi şərhçi hesab edir ki, Prezident İlham Əliyevin irəli sürdürüyən beynəlxalq əhəmiyyətli növbəti iqtisadi layihə Zəngəzur dəhlizi və onun tərkib hissəsi olan Qars-Iğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa demir yolu xəttidir. Ümumiyyətən Orta dəhlizə daxil olan bu la-yihələr, sadəcə, Türkiyə və Naxçıvanı Azərbaycanın əsas orası ilə birləşdirəcək karakteri daşırmır. Bu la-yihələr daha qlobal karakteri daşıyır və Avropanı və Asiyamı ticarət əlaqələri üçün olduqca əlverişlidir. Layihədə dünyada iqtisadi nehengi hesab olunan Çinin xüsusi maraqları var. Çin Avropanı və ixrac-idxal emalıyyatlarını dəha qənimləndirmək üçün qısa, təhlükəsiz və ucuza başa gələn yol axarlıdır. Bu mənada Zəngəzur dəhlizinin Çin tərəfindən dəsteklənməsi de-təsədűri deyil. Gələcəkdə yükler qatarla çıxaraq Qırğızistandan

Özbəkistan-Qazaxıstan-Azərbaycan-Türkiyə marşrutu üzrə Avropana və oks istiqaməti daşımacıq.

Zəngəzur dəhlizini Çinə yanaşı, Avropanı tətbiq etmək dəmarəsindən əlverişlidir. Rusiya-Ukrayna mühərribəsinin nə qədər davam edəcəyi bollı deyil və Avropa dövlətləri Asiya qitəsi ilə ticarət əlaqələrini davam etdirmək üçün yeni yollar axarlırlar. Azərbaycan Prezidentinin irali sürdürüy Zəngəzur dəhlizi təşəbbüsü hom Qəribin, həm də Şərqi maraqlarına, el-

ce də region dövlətlərinin mənəfəci-yə uyğundur. Bir tərəfdən möglüb olan Ermənistan, digər tərəfdən yənə də beynəlxalq iqtisadi layihədən konarda qalaraq düşəcəyi vəziyyətindən ciddi dütünməlidir.

Siyasi şərhçi onu da qeyd edib ki, Ermənistanın başlıca problemi rəsmi İrəvanın müstəqil siyaset apara bilməməsindən. Mütimadi olaraq bu və ya digər siyasi bloklara xidmət edən siyasi xətt sonda öz monifi nəticələrini ortaya qoyacaq.





«AZƏRBAYCAN» qəzetinin 1919-cu il 11 may (Bazar günü) tarixli 177-ci nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası

AZƏRBAYCAN

İNNA LİLLAHİ
VƏ İNNA İLEYHİ RACİUN

Hacı Qəni Hüseynov öz sevgili oğlu Məmmədəğa
Hacı Qəni oğlu Hüseynovun 8 may [da], Məşqət [Maştağı] kəndində vafat etdiyini kamalı-hünzür tehassürlə [böyük bir hüzün və kədərlə] öz qövmə-qərəba və dəstənşalarına məlum edir.

Mərhumun cənəzəsi şənbə günü 10 may [da] Məşqət kəndində dəfn olundub. Pəsməzar [yas macəsi] Məşqət kəndində öz bağlarında olacaqdır.

BİRİNCİ MÜSELMAN TƏVƏLLÜDXANASI

Yekənəbə [bazar] günü may ayının 11-də mama Gövhər xanım Qazizada tərəfindən müslimlərə [müsəlman qadınlarına] məxsus olmaq üzərə xüsusi tavəllükdən [doğum evi] açılır. Vəz-i-həmlə edənlər [yukarıda yerə qoyular; doğanlar] hər bax, galan xəstələr isə hər gün sahə saat 10-dan 2-yə kimi qəbul edilirlər. Doktor Tsentner kon-sultasiya icra edir. Armyanskı 13, telefon 57-39.

ELAN

1919-cu ildə, mayis 12-[da], bazar ertəsi günü saat 11-də Azərbaycan Məclisi-Məbusan icrası olacaq elan edilir.

SİYASİ İMTAHAN

Elan edilmiş və hökumətimizlə bərabər millətimiz və millətimizin siyasetən ziyanlı qismını təşkil edən fəhlə və əmalələrimiz tərəfindən ustadiqliq səndürüləməsən olan zəbastovka [tatil] Azərbaycan üçün siyasi bir imtahan idi.

Bu bir böyük imtahan idi ki, bəstən dəst, düşmən və bitərəflərin nezər-diqqətləri biziñ olub deyidirlər ki, görkə bu Azərbaycan türk və islamları k, müstəqil yaşamasq və öz-özlərini dolandırımaq isteyirlər, bu siyasi imtahandan keçə biləcək, yoxsa bacarmayı basılacamıdlarla və avəldən müyyən edilib dəftərə yaşılmışdır ki, agar biz bunun kimi ağır siyasi imtahanı layiq ilə verə bilərsək, müstəqil yaşamaq, öz-özümüzü beduni-qayyüm [qayyumsuz] dolandırımaq layiq bir millət, bir dövlət afşarı [fardları] olduğunu həbət aləm qarşısında isbat edərək. Və illə [yxoxa] özümüza qayyüm təkmik, özgələri üstümüza hakim qoymaq lazımlı galəcəkdir. O hakimin və o qayyumin da biziñə nə tövə dolanacağı və yaşamasq layiq olmayan bir millətə na gunə [nə cür] rəftər edəcəyi mələmdür.

İmtahan ağır imtahan id.

Bizi imtahanın çəkənlərinə əsil məqsədləri biziñ yixmaya, əzmək və mahi etmək olduğunu, qabağımıza o daraca ağır suallar qoymuşdular ki, hər birisinin cavabı öz-özlüyündə xüsusi bir müşkülət törədirdi.

Onlar, bir kalmış, istiyərlər ki, bizim alımızi, ayağıımızı hər bir band və bərəmizi [bütün keşidlimiz, algolmuz] möhkəm-möhkəm bağlılıb, səriyib yerə yixsınlar və meyit kimi hərəkətsiz düşməş badanımıza işarə edib kənardan baxan dəst və düşmənlərə rişənd və istehzə laşdırıb.

— Baxın! Müstəqil yaşamasq iddiyasında olan bu diri ölüyə və ölü diriyə ki, siz bundan yaşasq iqtidarı gözləyirsiniz. Bunun nə başı başdır ki, özündən və mühitindən xəbəri olsun, na qolunda bi güvət vardır ki, özünü müdafiə etsin, na aşağıda istiqamət var ki, ayaq üstü dura bilsin! Özün[ü] bir dəstə qandırıcıların kəməndinə qırıftar edən bi millət daima zəncibrändə-asarat olmaqə layiqdir!

Lakin sükrə olsun ki, böylə olmadı. Millət imtahandan keçdi və parlaq bir surətdə keçdi! İmtahanın nə ağıri fəhlə və əmalələrimiz üzündə id. İqtisadi zəbastovka deyə onların gözlerinə pərdə çəkmək istənildi. Fəqət fəhlə və əmalələrimiz pərdən yıldırıb. Yürtüb araxsında göründən cəhətləri dərk etdilər. Dərk edib adədilər ki:

— Biz istiqalımızı satmək, millətimizi məhv və nadub [yxox] etmək, vətənimizi xarabaza döndərmək istəmirik! Biz cədan azız tutduğumuz Azərbaycanımız dünən bolşeviklərə “hökuməti” üstündə qarşı-qarşış salan [varuşan, tutuşan], bi gün isə bolşeviklər kəmənə yoxlanıb, dünən ingilislərə yalvaran, bi gün ingilislərə söylenen Çurayev, Anşın və Mikoyanların həvəv-həvəsini, keyfiyyətənə [özbaşına] qurban etmək istəmirik!

İmtahan parlaq bizi surətdə keçdi. Dost sevindi, düşmən yandı!

Azərbaycan türk və islamları müstəqil yaşamasq qabil, diri, saləməti-əqlü salaməti-bədənə malik [əql və fiziki cəhətdən sağlam] siyasi bir vahid olduğunu və ayaq [dest və düşmən] nəzərində isbat etdi!

Ola bilsin ki, galəcəkə bizim üçün dəha ağır imtahanlar hazırlır. Fəqət biñ dəha qorxmuruq. Zira bugünkü ağır imtahandan keçmək üçün biñ bütün qüvvəmizi serif etməyə lüzum görmək, çətin imtahanı asanlıqla keçid. Bundan dəha ağır imtahanları keçmək üçün kifayət qədr qüvvəmiz olduğunu aşkar oldı. Düşmənlərimizin galəcək hıleye və təzvirlərinin [firnladıqlarının] daxi hər dəfa müvafiqiyyətsizliyə düber olacaqına bugünkü əzmimizdən pey aparmış [qoşaqtı gətirmək] olar.

Qoy indi bu imtahanı gözlə goran bitaraf hakimlər dəftərlərindən bunu qeyd etsinlər və ümuma oxutsunlar ki:

— Azərbaycan türk və islamlarının azadlığına toxunulsın! Onlar bu azadlığa layiqdirler!

Ü. Hacıbəyli

MƏCLİSİ-MƏBUSAN VƏ TƏTİL

6 may 1919

(iclas saat 11.10 daqiqədə açılır.)

Sadr: Həsnə bay Ağayev.

Katib: Əhməd Cövdət Pəpinov.

Sadr - İclasa davam ediriz. Bu gün növbədəki məsələlərdən savayı hökumət adı divani-rayasətə sənəd axımlı olubdur. Bu sənəd iclasın axımdır elan olacaqdır. Növbədəki məsələ ehaliya bilavasita ziraət [əkinçilik] yardımını edir və ziraət zərər yetirən amillərə mübarəzədə bulunan təsilatlı Daxiliyyə Nəzərəti ixtiyarından Ziraət və Əməlik Nəzərəti ixtiyarına keçirilməsi haqqında qanun layihəsidir. Maruzçi Şəfi bay Rüstəmbəyov.

(Şəfi bay Rüstəmbəyov layihə haqqında məlumat verdiyindən sonra katib layihəni məlumat.)

Sadr - Sənəd Parlamen üzv [Mixail] Vinogradovundur. (Vinogradov layihə haqqında danışır. Sonra Abdulla bay Əfəndidəyə sənəd verilir. Layihənin ikinci qızıratına keçilir. Maddəbəmaddə oxunduqdan sonra layihənin üçüncü qızıratı galan iclasa gelir.)

Sadr - Taklif vən, növbədəki masalalar galan iclasa qalsın. Bu təklifin lehina və aleyhinə iki natiq söz verəcəyim. Abuzər bay Rzayev, bəy, bəy.

[Abuzər bay] Rzayev - Əfəndilər! Hamınıza məlumdur ki, bu gün Bakıda tətil başlınlı, elektrik, dəməriyol yatab. Bu günədən vodopədar da (su kamarı) yatacadır.

Qara bay [Qarabayı] (yerindən) - Qoymayacığın.

[Abuzər bay] Rzayev (davam edir) - Bu tətil iqtisadi olmayıb, siyasi bir tatıldı. Buzim düşmənlərinən sağıdan, soldan, hər yerdə baş qaldırıb istiqaliyyətimiz əldən almışdır. Ona görə bəzək edirdik ki, bu gün bəzək məsələyə baxılsın. Başqa masalalar taxira salınsın. Parlament və hökumət bəzək bəzək tərəfindən na tədbirlər gərcəyi haqqında malumat versin.

Sadr - Bu təklifin aleyhinə dənişən yoxdur, səs qoyuram. Karasən bəzək tərəfdən tərəfdən, alını qaldırıb. (Əllər qalxır.) Deməli, növbədəki masalaların galan iclasa qalması əksəriyyətə qəbul olunur. Keçirin təklifi.

(Katib təklifi oxuyur.)

Sadr - Söz Məmməd Əmin Rəsulzadənindir.

Məmməd Əmin [Rəsulzadə] - Möhtəşəm Məclisi-Məbusan azası [üzvərli]! Bilsərsiniz ki, şəhərimiz indi bir fövqədən qalxaqda alvalıdır. Zəbastovka elan edilmişdir. Bu tətili elan edənlər Əməla Konfransı namıla və addan sənətistifədə edən bir təşkilatdır. Onlar öz məqsədlərinən iqtisadi deyirərlər da, fəqət onların məqsədlərinin nadən ibarət olduğu və siyasi olduğunu kimsədən ötrü gizlin deyildir. Əgər xalq qismi bu məsələnin əsasına bələd olmasa da, Parlament oturuna mətbərətənən qəbul olunur. Lakin təklifi qəbul olunur.

Sadr - Söz Məmməd Əmin Rəsulzadənindir.

Məmməd Əmin [Rəsulzadə] - Möhtəşəm Məclisi-Məbusan azası [üzvərli]! Bilsərsiniz ki, şəhərimiz indi bir fövqədən qalxaqda alvalıdır. Zəbastovka elan edilmişdir. Bu tətili elan edənlər Əməla Konfransı namıla və addan sənətistifədə edən bir təşkilatdır. Onlar öz məqsədlərinən iqtisadi deyirərlər da, fəqət onların məqsədlərinin nadən ibarət olduğu və siyasi olduğunu kimsədən ötrü gizlin deyildir. Əgər xalq qismi bu məsələnin əsasına bələd olmasa da, Parlament oturuna mətbərətənən qəbul olunur. Lakin təklifi qəbul olunur.

Sadr - Söz Məmməd Əmin Rəsulzadənindir.

Məmməd Əmin [Rəsulzadə] - Möhtəşəm Məclisi-Məbusan azası [üzvərli]! Bilsərsiniz ki, şəhərimiz indi bir fövqədən qalxaqda alvalıdır. Zəbastovka elan edilmişdir. Bu tətili elan edənlər Əməla Konfransı namıla və addan sənətistifədə edən bir təşkilatdır. Onlar öz məqsədlərinən iqtisadi deyirərlər da, fəqət onların məqsədlərinin nadən ibarət olduğu və siyasi olduğunu kimsədən ötrü gizlin deyildir. Əgər xalq qismi bu məsələnin əsasına bələd olmasa da, Parlament oturuna mətbərətənən qəbul olunur. Lakin təklifi qəbul olunur.

Sadr - Söz Məmməd Əmin Rəsulzadənindir.

Məmməd Əmin [Rəsulzadə] - Möhtəşəm Məclisi-Məbusan azası [üzvərli]! Bilsərsiniz ki, şəhərimiz indi bir fövqədən qalxaqda alvalıdır. Zəbastovka elan edilmişdir. Bu tətili elan edənlər Əməla Konfransı namıla və addan sənətistifədə edən bir təşkilatdır. Onlar öz məqsədlərinən iqtisadi deyirərlər da, fəqət onların məqsədlərinin nadən ibarət olduğu və siyasi olduğunu kimsədən ötrü gizlin deyildir. Əgər xalq qismi bu məsələnin əsasına bələd olmasa da, Parlament oturuna mətbərətənən qəbul olunur. Lakin təklifi qəbul olunur.

Sadr - Söz Məmməd Əmin Rəsulzadənindir.

Məmməd Əmin [Rəsulzadə] - Möhtəşəm Məclisi-Məbusan azası [üzvərli]! Bilsərsiniz ki, şəhərimiz indi bir fövqədən qalxaqda alvalıdır. Zəbastovka elan edilmişdir. Bu tətili elan edənlər Əməla Konfransı namıla və addan sənətistifədə edən bir təşkilatdır. Onlar öz məqsədlərinən iqtisadi deyirərlər da, fəqət onların məqsədlərinin nadən ibarət olduğu və siyasi olduğunu kimsədən ötrü gizlin deyildir. Əgər xalq qismi bu məsələnin əsasına bələd olmasa da, Parlament oturuna mətbərətənən qəbul olunur. Lakin təklifi qəbul olunur.

Sadr - Söz Məmməd Əmin Rəsulzadənindir.

Məmməd Əmin [Rəsulzadə] - Möhtəşəm Məclisi-Məbusan azası [üzvərli]! Bilsərsiniz ki, şəhərimiz indi bir fövqədən qalxaqda alvalıdır. Zəbastovka elan edilmişdir. Bu tətili elan edənlər Əməla Konfransı namıla və addan sənətistifədə edən bir təşkilatdır. Onlar öz məqsədlərinən iqtisadi deyirərlər da, fəqət onların məqsədlərinin nadən ibarət olduğu və siyasi olduğunu kimsədən ötrü gizlin deyildir. Əgər xalq qismi bu məsələnin əsasına bələd olmasa da, Parlament oturuna mətbərətənən qəbul olunur. Lakin təklifi qəbul olunur.

Sadr - Söz Məmməd Əmin Rəsulzadənindir.

Məmməd Əmin [Rəsulzadə] - Möhtəşəm Məclisi-Məbusan azası [üzvərli]! Bilsərsiniz ki, şəhərimiz indi bir fövqədən qalxaqda alvalıdır. Zəbastovka elan edilmişdir. Bu tətili elan edənlər Əməla Konfransı namıla və addan sənətistifədə edən bir təşkilatdır. Onlar öz məqsədlərinən iqtisadi deyirərlər da, fəqət onların məqsədlərinin nadən ibarət olduğu və siyasi olduğunu kimsədən ötrü gizlin deyildir. Əgər xalq qismi bu məsələnin əsasına bələd olmasa da, Parlament oturuna mətbərətənən qəbul olunur. Lakin təklifi qəbul olunur.

Sadr - Söz Məmməd Əmin Rəsulzadənindir.

Məmməd Əmin [Rəsulzadə] - Möhtəşəm Məclisi-Məbusan azası [üzvərli]! Bilsərsiniz ki, şəhərimiz indi bir fövqədən qalxaqda alvalıdır. Zəbastovka elan edilmişdir. Bu tətili elan edənlər Əməla Konfransı namıla və addan sənətistifədə edən bir təşkilatdır. Onlar öz məqsədlərinən iqtisadi deyirərlər da, fəqət onların məqsədlərinin nadən ibarət olduğu və siyasi olduğunu kimsədən ötrü gizlin deyildir. Əgər xalq qismi bu məsələnin əsasına bələd olmasa da, Parlament oturuna mətbərətənən qəbul olunur. Lakin təklifi qəbul olunur.

Sadr - Söz Məmməd Əmin Rəsulzadənindir.

Məmməd Əmin [Rəsulzadə] - Möhtəşəm Məclisi-Məbusan azası [üzvərli]! Bilsərsiniz ki, şəhərimiz indi bir fövqədən qalxaqda alvalıdır. Zəbastovka elan edilmişdir. Bu tətili elan edənlər Əməla Konfransı namıla və addan sənətistifədə edən bir təşkilatdır. Onlar öz məqsədlərinən iqtisadi deyirərlər da, fəqət onların məqsədlərinin nadən ibarət olduğu və siyasi olduğunu kimsədən ötrü gizlin deyildir. Əgər xalq qismi bu məsələnin əsasına bələd olmasa da, Parlament oturuna mətbərətənən qəbul olunur. Lakin təklifi qəbul olunur.

Sadr - Söz Məmməd Əmin Rəsulzadənindir.

Məmməd Əmin [Rəs

PAŞA Sığortanın "Şanslı və Sığortalı" lotereyasının qalibləri müəyyən olundu

PAŞA Sığortanın müştəriləri üçün keçirdiyi "Şanslı və Sığortalı" lotereyası uğurla başa çatıb və qaliblər elan olunub. Lotereyanın əsas uduşu olan Toyota CH-R avtomobili öz sahibini tapıb.

Bundan əlavə, lotereya çərçivəsində müxtəlif dəyərli hədiyyələr oynanılıb:

- 5 ədəd elektron əşyalar mağazasından 500 AZN dəyərində hədiyyə kuponu;
- 3 ədəd 1000 AZN dəyərində soyahət vauçeri;
- 3 nəfər Apple Watch Series 9 GPS;
- 3 ədəd Apple iPhone 15 Pro Max;
- 2 ədəd MacBook Air 13.6.

Ümumilikdə **17 nəfər qalib** müxtəlif hədiyyələr qazanıb.

Qaliblərin siyahısı aşağıda qeyd olunub:

Uduş kuponu	Ad, soyad, ata adı	Qazanılan hədiyyə
MA107012	E**** R**** S**** O***	Elektronika mağazasından 500 AZN dəyərində hədiyyə kuponu
MA104647	F**** S***** V**** Q***	Elektronika mağazasından 500 AZN dəyərində hədiyyə kuponu
MA111223	N**** A***** I**** O***	Elektronika mağazasından 500 AZN dəyərində hədiyyə kuponu
MA110518	S**** Q***** K**** O***	Elektronika mağazasından 500 AZN dəyərində hədiyyə kuponu
MA111490	K**** I***** B***** O***	Elektronika mağazasından 500 AZN dəyərində hədiyyə kuponu
MA118516	M**** M***** N**** O***	1000 AZN dəyərində soyahət vauçeri
MA101876	R**** A***** V**** O***	1000 AZN dəyərində soyahət vauçeri
MA109072	Ə**** A**** S***** O***	1000 AZN dəyərində soyahət vauçeri
MA118187	H**** A***** V**** O***	Iphone 15 Pro max
MA105822	I***** Ə***** A***** O***	Iphone 15 Pro max
MA101618	V**** Q***** S**** O***	Iphone 15 Pro max
MA116494	M*** Ə***** Ə***** O***	Apple Watch Series 9 GPS
MA109654	R**** H***** V**** O***	Apple Watch Series 9 GPS
MA103146	M**** Z***** I***** O***	Apple Watch Series 9 GPS
MA100021	E*** Ə***** S**** O***	Macbook Air
MA115576	F**** A***** Ə** I***** O***	Macbook Air
MA112945	Y**** Ə***** A**** O***	Toyota CH-R avtomobili

24 noyabr - 24 yanvar tarixlərini əhatə edən lotereyanın uduş fondu elektron püskatma üsulu ilə xüsusi kompüter programı vasitəsilə oynanılıb və "PASHA Insurance" YouTube kanalında və Instagram səhifəsində canlı yayımlanıb. Qaliblərin siyahısı "Azərbaycan" qəzetiində dərc edilib, həmçinin PAŞA Sığortanın rəsmi veb-saytında yerləşdirilib. Həmçinin qalib şəxslər qazandığı hədiyyələr ilə bağlı SMS məlumatlandırma alıblar.

Qeyd edək ki, lotereya PAŞA Sığortadan daşınmaz əmlakın könüllü sigortası, avtomobillərin könüllü sigortası və könüllü tibbi sigorta məhsullarını əldə edən və müəyyən məbləğdə sigorta haqqı ödəyən müştəriləri üçün (hüquqi şəxslər istisna olmaqla) nəzərdə tutulmuşdu. Hər 99 AZN sigorta haqqı ödəyən müştəri lotereyada 1 iştirak şansı qazanırdı.

Hazırda qeyri-həyat sigorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sigorta üzrə xidmət göstərir. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə "Müsbət" səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sigorta yığımlarının, sigorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sigorta bazarının lider və ən böyük sigorta şirkətlərindəndir.

Mətbuat Şurası mediada məhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı açıqlama yayıb

Mətbuat Şurası dəfələrlə jurnalistlər, media orqanlarına cəmiyyət hayatında baş verən hadisə və prosesləri işıqlandırırmak həssas davranmaların tövsiyə edib. Son dövrə apardığımız müshəhidolur həssashığın xüsusi möhkəmə proseslərinə münasibətdə göstərilmişərini on plana çıxarıb.

AZERTAC xəbor verir ki, bu fikirlər Mətbuat Şurasının mediada möhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı yadıgı açıqlamasında yer alıb.

Açıqlamada bildirilir: "Əlbəttə, möhkəmə orqanları mövcud instansiyalardakı çoxşəhərərək predmetlərindən və digər məqamlardan asılı olaraq, proseslərin açıq və ya qaplı keçirilməsinə qərar vermək solahiyətindədir. Hər iki halda medianın cəmiyyətə informasiya vərmək hüququ var və bu zaman başlıca amil ictimailik dərəccisinin əsas götürülməsidir. Yəni nəzərə alınmalıdır ki, konkret möhkəmə prosesinin işıqlandırılması cəmiyyətə nə verəcək, nəyi aşayacaq?

"Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"nda yayımlanmış materialların ictimai əhəmiyyət kriteriyasına cavab verdiyi hallar göstərilir. Bunlar sağlamlıq və tohlükəsizliyin qorunması, ictiyatiyyətin ağır cinayətlərdən və vəzifə-dən sui-istifadə hallarından müdafiə olunması, ictiyatiyyətin əhəmiyyəti dərəcədə



yanlış istiqamətləndirilməsi tohlükəsinin

aradan qaldırılmasıdır. Söhbət möhkəmələrindən gedir, mühüm tövbə toqsırsızlık prezumpsiyasına əmlə edilmişdir ki, bu və həmçinin dəqiqliyin və qərəzsizliyin gözənlənilərinin vacibliyi də qaydalarda oksini tapıb.

Təsəssəf ki, medianın möhkəmə proseslərinin işıqlandırılmasına yanaşmasında həssaslıq parametrlərinin zəif nəzərə alındığını, bəzən isə heç nəzərə alınmadığını görürük. Xarakterik hallardan biri də ittihad aktlarında ayrı-ayrı məqamların kontekstdən çıxarırlaraq sorlövhələrə daşınmasıdır. Bəzən başlıqlara diqqət yetirəndə media materialının çıxarılmış konkret hökm olması tövsiyə olunur. Halbuki yekunda veriləcək möhkəmə qərarının ittihad aktında göstərilənlərə uyğun olmaması ehtimalları var.

Digər tərəfdən, hesab edirik ki, jurnal-

istirmə ilə bağlı həssaslığı baxımından başlıca tövbə ədalət instansiyasında müzakirə aparılan işin özünün spesifikasinın nəzərə alınmasıdır. Bu tövbə gözlənilmədikdə hansıa həssas məsələ ətrafında onsu da mövcud olan gərgin durum yeni xoşagelməz ab-havənin formalşamasına, forqlı interpretasiyaların dövriyyəyə girməsinə, nəticədə ziddiyətlərin köskinleşməsinə gotirib çıxar.

Jurnalistika və media heç bir haldə cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayri-ayrı fördərlər arasında münaqışların alovlanması xidmət etməmələ, tam qərəzsiz davranımla, fəaliyyəti ilə qərozlu olduğuna dair azaciq şübhələrin belə olmasına yol verməlidir. Əksinə, problemləri situasiyaların aradan qaldırılması namənən çalışmalı, bir sözə, mütərəqqi misiyyətin yerinə yetirilməlidir. Ona görə de möhkəmə prosesləri ilə bağlı təqdimatlar da bütün təfərruatlar və incəliklər, hətta region və bölgənin xüsusiyyətləri, insanların emosional-psixoloji durumlari ciddi şəkilde nəzərə alınmalıdır. Ən böyük peşəkarlıq budur və jurnalistlərimizi ümumən bütün məsələlərə yanaşmada, o cümlədən möhkəmə proseslərinin işıqlandırılmasında peşəkarlıq çağırırıq. Peşəkarlıqla demokratik cəmiyyət quruculuğuna töhfə verək, insanlarda haqq və ədalət gözləntiləri sarsılsın, onlar həyatdan küsməsinlər".

Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir

Dövlət başçısının Qarabağ və Şərqi Zongazurun "yaşıl enerji" zonasına çevriləmisi ilə bağlı tapşırıqın uyğun olaraq "Azərenerji" ASC tərəfindən hazırlı təmiri güclü 37,5 meqavat olan 6 su-elektrik stansiyası tikilir.

"Azərenerji" ASC-nin Mətbuat xidmətindən verilən məlumatlara görə, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə "Təkəqaşa", 3 meqavat gücündə "Ağçay", 5 meqavat gücündə "Çaykönd", Laçın rayonunda 4 meqavat gücündə "Şeylanlı", 3,1 meqavat gücündə "Aşağı Malibəy", Ağdərə rayonunda isə 14,7 meqavat gücündə "Qozluköprü" su-elektrik stansiyaları inşa olunur. Bu 6 su-elektrik stansiyasının hər biri üçün ayrı-ayrılıqlı su qəbul edicilər tikilir və stansiyaları ilə təchiz etmək üçün ümumiyyətdə 40 kilometr məsafədə derivasiya boruları çökilir.

6 su-elektrik stansiyasında ümumiyyətdə il ərzində 110 milyon kilovataş "yaşıl enerji"nin istehsal edilməsi və bununla 24 milyon kubmetr qaza qonaq edilmişdir, 44 min ton atmosferə atılan karbon qazının qarşısının alınması nəzərdə tutulur.

Bu 6 stansiyaların 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.

Bundan əlavə, dəha 5 stansiyanın - Kəlbəcər rayonundakı "Aşağı Vəng" və "Nadirxanlı", Laçın rayonunda isə "Mirkə", "Ağbulaq" və "Ağbulaq-1" su-elektrik stansiyalarının tikintisi başa çatıb.



Azercell abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin dəha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 03.02.2025-ci il tarixi gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkün dır. Təkmilləşdirmə işləri yekunlaşdırıldıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanın təmin ediləcəkdir.

ALLAH RƏHMƏT ELƏSİN!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi Sənədərlər və vətəndaşların müräciətləri ilə iş şöbəsinin müdürü Günel Nəsibovaya qayınması

TAVUZXANIM NƏSİBOVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi "DOST Çağrı Mərkəzi 142" MMC-nin direktor müavini Məhəmməd Cabbarlıya atası

MEHMAN CABBAROVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Əlaqə telefonları:

Qəbul otagi	- 539-68-71,	Beynəlxalq hayat, idman və
Baş redaktor müavinləri	- 538-86-86,	informasiya şöbəsi - 539-63-82, 432-37-68
Mosul katib	- 434-63-30, 539-72-39	İlmanitar şöbəsi - 538-56-60, 434-55-58
Mosul katib müavinləri	- 539-43-23,	İctimai oləqəşər şöbəsi - 539-49-20, 538-31-11,
Parlement və siyaset şöbəsi	- 539-44-91,	Kompiuter mərkəzi - 538-20-87,
İqtisadiyyat şöbəsi	- 539-84-41, 539-21-00,	Mühasibatlıq - 539-59-33
	- 538-42-32, 538-35-55,	

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə
az.reklam@mail.ru



Qeydiyyat № 1

"Azərbaycan" qəzetiin kompüter mərkəzində yüksələ sohifolomış, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj **3364**
Sifariş **183**
Qiyməti **60 qəpik**